



AZƏRBAYCAN



№ 187 (9642) 31 avqust 2024-cü il ŞƏNBƏ

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

QƏZETİN ƏSASI 1918-Cİ İLDƏ QOYULMUŞDUR

Azərbaycanın gücü Türkiyənin,
Türkiyənin gücü isə
Azərbaycanın gücüdür

**Prezident İlham Əliyev Türkiyə Böyük Millət
Məclisinin nümayəndə heyətini qəbul edib**



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 30-da Azərbaycan-Türkiyə parlamentlərə arası dostluq qrupunun rəhbəri Şamil Ayırmış başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisinin üzvlərinən ibarət nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəber verir ki, qəbul görə dövlətimizin başçısına təşəkkürünü bildirən Şamil Ayırmış Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdənəğrin salamlarını dövlətimizin başçısına çatdırıldı.

Prezident İlham Əliyev salamları görə minnətdarlığım bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Qonaq Türkiyə Böyük Millət Məclisinin ölkəmizdə keçiriləcək parlament seçkilərində böyük heyətə müşahidəçi statusunda iştirak edəcəyini bildirdi. Bu seçkilər Azərbaycanın bütün ərazisində keçirilən ilk parlament seçkiləri olmasına önməno toxunur. Şamil Ayırmış suverenliyimizi və ərazi bütövlüyümüzün tam təmin edilməsinin əhəmiyyətini vurğuladı.

O, Türk Dövlətləri Təşkilatının dövlət başçılarının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə təşkilata üzv ölkələrin başçıları ilə Şimali Kipr Türk Cumhuriyyətinin Prezidentinin bir masada olmasına və Azərbaycanın Şimali Kipr Türk Cumhuriyyətinə göstərdiyi davamlı dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

➡ 2

ATƏT-in Baş katibi Həlqə SMİD:
"Azərbaycanda keçiriləcək
COP29 2024-cü ilin ən əlamətdar
tədbirlərindən biri olacaq"

"Bir çox ölkədə fiziki mövcudluğumuz sayəsində ATƏT bütün regiondan olan ölkələri bir araya gotirmək və bu çağrıların öhdəsindən gəlməyə kömək etmək və konkret tədbirlər görmək üçün unikal məvqədedir", - baş katib deyib.

Bunun son nümunəsi ATƏT-in təşəbbüsü ilə 2024-cü ilin martında Mərkəzi Asyanın ətraf mühit nazirləri ekoloji problemlərin həllinə birgə yanaşmaları müzakirə etmək üçün Aşqabadda toplaşdıraqdə höyətə keçirilib.

O, ATƏT-in fəaliyyətinin ictimai dayışıklığının əhətə dairəsi və təsirleri haqqında məlumatlılığı artırmaqla onun yaratdığı potensial təhlükəsizlik risklərini həll etmək məqsədi daşıdığını izah edib. Təşkilat hökumətlər, ekspertlər və votondaş comiyyəti ilə six əməkdaşlıq edərək onların bu çağrıslara uyğunlaşma bacarıqlarını gücləndirir.

"Bütün həmçinin bələdliklərin sərhədlər vasitəsilə ötürülməsinin qayğısına qalırıq", - H.Şmid vurğulayıb.

➡ 8

Qərb Cənubi Qafqazda sülhün olmasını istəmir

Həzirdə sülh prosesinin başa çatdırılması üçün əsas engel mehz Ermenistanın Konstitusiyasında Azərbaycan və Türkiyə qarşı olan orazi iddialarının yer almazıdır. Belə ki, Ermenistan Konstitusiyasında 1990-ci ilde bu ölkənin Ali Soveti tərəfindən təsdiq olunmuş və "Ermenistanla Dağlıq Qarabağın birləşməsi"నı çağırınan "müstəqillik aktı" adlı sənəd istəndiñən var. Konstitusiya bütün dövlətlərə beynəlxalq sonadılardan və ya sazişlərdən üstün hüquqi sənəd hesab olunur. Gələcəkdə Ermenistanın Konstitusiyaya istinad edilərək sülh sazişindən intiňa edilməyəcəyinə isə heç kim zəmanət vərə bilməz. Ona görə dayanıqlı və möhkəm sülhə nail olmaq üçün Ermenistan öz Konstitusiyasına dayışıklıklar etməli, orazi iddialarından ol çı-



moldır. Bu həm də sülh prosesində Ermenistanın nə dərəcədə səmimi olduğunu göstəren amildir.

Ermenistan rəsmiləri də sülhə açıq olundular bildirirler. Anına bu, hansısa bəyanatla seviyəsində baş verənilər deyil, hüquqi cəhətdən əsaslanırmış formada öz öksnini tapşırı, Ermenistan Konstitusiyasında dayışıklılık edilmişdir. Dünən Azərbaycan-Türkiyə parlamentlərə arası dostluq qrupunun rəhbəri Şamil Ayırmış başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edən Prezident İlham Əliyev bu məsələyə də toxunaraq qeyd edib ki, Ermenistan Konstitusiyasında Azərbaycanla qarşı olan orazi iddiaları aradan qaldırılmalıdır və Konstitusiya dayışıklılığına isə təsir dairəsini genişləndirmək üçün bütün

➡ 7

Fransanın məkrli siyaseti yeni faciələrə yol açı bilər

Parisin Ermənistanı silahlandırma Cənubi Qafqazda vəziyyətin gərginləşdirilməsinə xidmət edir



Böşəriyyət heç vaxt belə mənəfət halları qəbul etmir, ancaq yəni də Fransa və onun Prezidenti Emmanuel Makron çirkin emməllərindən el çəkmək fikrində deyil. Dünənədən baş verən hadisələrə təcavüzkarlıq prizmasından yanaşan Paris nəinki ayrı-ayrı ölkələrə, eləcə də Cənubi Qafqazda möhkəmənlər, Ermenistanı silahlandırmaqla Azərbaycanla təsir dairəsini genişləndirmək üçün bütün

imkanlarını səfərbər edib. O, Ermənistanı silahlandırır, maddi yardım göstərir, hər-

bi təlimatçılarını ora göndərir. Hər vəchle Ermənistanın arxasında olduğunu nümayiş etdirir. Vaxtilə ATƏT-in Minsk qrupunun həmsədri kimi də məkrli, çirkin məqsədlərini həyatə keçirir və Ermənistanın işgalçılıq, təcavüzkar siyasetini ört-basdır etməyə çalışır. Bu sahədə çox böyük "zəhməti" olan Fransa Ermənistanı həkim dairələrini daim mühərbiyətə səhv edib.

➡ 7



Milli Məclisə seçkilərə 1 gün qaldı



Azad və demokratik ənənənin təntənəsi

Sabah suverenliyini tam təmin etmiş Azərbaycanda ilk parlament seçkiləri keçiriləcək

Şəhər tarixində mükəmməl seçki təcrübəsinə, bu sahədə zəngin ənənə-yə sahib olan Azərbaycanda sabah parlament seçkiləri keçiriləcək. Bu seçkilərin özüllü odur ki, tariximizdə ilk dəfə Qarabağ və Şərqi Zəngəzördə parlament seçkiləri reallaşacaq. 31 iləndən sonra doğma yurdlarına qaydan soydaşlarımız ali qanunvericiliyinə - Milli Məclisə - onları təmsil edəcək deputatlarını seçəcəklər.

Milli Məclisə keçiriləcək bu seçkilərlər torpaqlarına yenidən sahib olan bütünlüyünə Azərbaycanın həyatında yeni bir mərhələdir.

Ümumiyyətə, son 21 ilədən ölkəmizdə tekmil seçki modeli formallaşdırılmışdır. 1991-ci ilin 18 oktyabrında dövlət müstəqilliyinin elan edilməsindən etibarən Azərbaycanda ümumilikdə 8 prezident, 6 parlament, 5 bələdiyyət seçkisi, homçının 6 referendum keçirilib.

2024-cü il isə onların içərisindən xüsusilə seçilir. Çünkü bu il ölkəmizdə üç mühüm seçki ilə olamadıracak. Belə ki, ilin evvelində, fevralın 7-de Azərbaycanda "Zəfər seçkiləri" adlandıran prezident seçkiləri reallaşdırıb. Xalqımız İkinci Qarabağ müharibəsinədəki Şəhər Zəfərinə memarlı, Müzəffər Ali Baş Komandan İlham Əliyevi birmonalı şəkilərdə özüñə yenidən lider seçib.

Sabah isə tariximizdə ilk dəfə olaraq suverenliyini tam tomin etmiş, yəni Qarabağ və Şərqi Zəngəzür da daxil olmaqla bütün Azərbaycanda ilk parlament seçkiləri keçiriləcək.

Moldova portalı: Azərbaycanda parlament seçkiləri tarixinin yeni mərhələsidir

Moldovanın "Noi.md" xəbər portalında "Azərbaycanda parlament seçkiləri - tarixin yeni mərhələsi" sərləvhəli məqalə dərc edilib.

AZERTAC xəbər verir ki, rumin və rus dilində dərc edilən yazıda sentyabrın

yerli vətəndaş cəmiyyəti institutları bu prosesdə aktivlik nümayiş etdirir və çoxsaylı müşahidəçilərə səsverme prosesinin müshahidəsini aparacaqlar.

Sabah 18 yaşlı tamam olan 374 nofər parlament seçkilərindən səs verəcək. Seçkilərde ilk dəfə səs verən seçicilər 374-ü sentyabrın 1-də doğum günüünü qeyd edəcək. Onlara xüsusi tobrik kartları veriləcək. MSK sədri Mezahir Pənahov həmin kartlara rəhbərlik etdiyi qurumun xüsusi möhürünnən vurulması tökləfini iştirakçılarla paylaşılmalıdır.

Ölkəmizin seçki qanunvericiliyinə əsasən, bu gün deputatlığa namizədlərin seçkiqabığı təşviqat kampaniyaları dayanır. Yəni təşviqat üçün ayrılmış 23 gün başa çatır. Bu proses səsvermə gününə 23 gün qalmış başlanılib və səsvermenin başlanmasına 24 saat qalmış dayandırılmışdır.

MSK tərəfindən seçicilərə rahat səs verə bilmələri üçün hərəkəfi şərait yaradılıb. Azərbaycanda hazırda səsverme hüququna malik 6421960 nofər seçici var. Seçkilərde 990 namizəd mübarizə aparacaq. Ölkə üzrə ümumilikdə 6 minden çox seçki məntəqəsi fəaliyyət göstərəcək. Bu məntəqələrdən 54-ü işgaldən azad edilmiş orazılarda yerləşir. Onların 34-ü daimi, 20-i isə müvəqqəti. İşgaldən azad edilmiş orazılarda ümumilikdə səsverme hüququna malik olmuşun sayı 42 mindən çoxdur.

Seçkiləri 600 minə yaxın beynəlxalq, 112 mündən artıq isə yerli müşahidəçilər izleyəcəklər. Xüsusi olaraq vürgulanmalıdır ki, siyasi partiyalar və səsverməyə bir gün qalmış məntəqə seçki komissiyasına müraciət edirlər. Məntəqə seçki komissiyası orzıvəyə baxış keçirdikdən sonra qərar qəbul edir.

Səsvermə günü komissiyanın iki nümayəndəsinin istirakı ilə daşınan seçki qustu müraciət edən seçcisinin üvrənna aparılır və səsvermə hüququn tomin olunur. Səsvermə prosesi başa çatdıqdan sonra ilk olaraq, daşınan seçki qutularındaki səslər sayılır, sonda ümumi səslərin üzərinə gəlinir. Bütün proses qanuna uyğun hazırlanmış müvafiq qaydalar çərçivəsində həyata keçirilir.

Bütün seçkilərde olduğu kimi, bu seçkilərde dəsəffülinə tomin edilməsi baxımdan şəhəriyyəti tədqiqat növü hesab olunan "exit-poll" keçiriləcək. Anonim keçirilən bu səsvermə prosesi kimin qalib goldini operativ və obyektiv şəkildə müyyənəşdirilməyə imkan verir. Ölkəmizdə son illərdə bu sistem uğurlu tətbiq olunur.

Bir sözlə, Azərbaycanda seçkilərin təşkilini keçirilməsiz üzrə olduqca zəngin demokratik ənənə və böyük təcrübə mövcuddur. Bu baxımdan, bu seçkilər də respublikamızda demokratik dəyərlərin tam bərəqərər olduğunu növbəti dəfə təsdiq edəcək. Seçicilərin seçkilərde fəal iştirakı isə respublikamızın inkişaf və yüksək səviyyəli real illərlərlə əlaqəndarlığından təsdiq ediləcək.

Seçkilərin keçirilməsi zamanı, əsasən, daşınan seçki qutularından istifadə etmək qanunvericiliyin tələbiddir. Seçki Məccəlisinə əsasən, daşınan seçki qutularından istifadə qaydaları müyyən edilib. Sağlamlıq seçki məntəqəsinə göləməyə imkan verməyən seçicilər səsverməyə bir gün qalmış məntəqə seçki komissiyasına müraciət edirlər.

Seçkilərin keçirilməsi zamanı, əsasən, daşınan seçki qutularından istifadə etmək qanunvericiliyin tələbiddir. Seçki Məccəlisinə əsasən, daşınan seçki qutularından istifadə qaydaları müyyən edilib. Sağlamlıq seçki məntəqəsinə göləməyə imkan verməyən seçicilər səsverməyə bir gün qalmış məntəqə seçki komissiyasına müraciət edirlər.

Seçkilərin keçirilməsi zamanı, əsasən, daşınan seçki qutularından istifadə etmək qanunvericiliyin tələbiddir. Seçki Məccəlisinə əsasən, daşınan seçki qutularından istifadə qaydaları müyyən edilib. Sağlamlıq seçki məntəqəsinə göləməyə imkan verməyən seçicilər səsverməyə bir gün qalmış məntəqə seçki komissiyasına müraciət edirlər.

Seçkilərin keçirilməsi zamanı, əsasən, daşınan seçki qutularından istifadə etmək qanunvericiliyin tələbiddir. Seçki Məccəlisinə əsasən, daşınan seçki qutularından istifadə qaydaları müyyən edilib. Sağlamlıq seçki məntəqəsinə göləməyə imkan verməyən seçicilər səsverməyə bir gün qalmış məntəqə seçki komissiyasına müraciət edirlər.

Seçkilərin keçirilməsi zamanı, əsasən, daşınan seçki qutularından istifadə etmək qanunvericiliyin tələbiddir. Seçki Məccəlisinə əsasən, daşınan seçki qutularından istifadə qaydaları müyyən edilib. Sağlamlıq seçki məntəqəsinə göləməyə imkan verməyən seçicilər səsverməyə bir gün qalmış məntəqə seçki komissiyasına müraciət edirlər.

Seçkilərin keçirilməsi zamanı, əsasən, daşınan seçki qutularından istifadə etmək qanunvericiliyin tələbiddir. Seçki Məccəlisinə əsasən, daşınan seçki qutularından istifadə qaydaları müyyən edilib. Sağlamlıq seçki məntəqəsinə göləməyə imkan verməyən seçicilər səsverməyə bir gün qalmış məntəqə seçki komissiyasına müraciət edirlər.

Seçkilərin keçirilməsi zamanı, əsasən, daşınan seçki qutularından istifadə etmək qanunvericiliyin tələbiddir. Seçki Məccəlisinə əsasən, daşınan seçki qutularından istifadə qaydaları müyyən edilib. Sağlamlıq seçki məntəqəsinə göləməyə imkan verməyən seçicilər səsverməyə bir gün qalmış məntəqə seçki komissiyasına müraciət edirlər.

Seçkilərin keçirilməsi zamanı, əsasən, daşınan seçki qutularından istifadə etmək qanunvericiliyin tələbiddir. Seçki Məccəlisinə əsasən, daşınan seçki qutularından istifadə qaydaları müyyən edilib. Sağlamlıq seçki məntəqəsinə göləməyə imkan verməyən seçicilər səsverməyə bir gün qalmış məntəqə seçki komissiyasına müraciət edirlər.

Seçkilərin keçirilməsi zamanı, əsasən, daşınan seçki qutularından istifadə etmək qanunvericiliyin tələbiddir. Seçki Məccəlisinə əsasən, daşınan seçki qutularından istifadə qaydaları müyyən edilib. Sağlamlıq seçki məntəqəsinə göləməyə imkan verməyən seçicilər səsverməyə bir gün qalmış məntəqə seçki komissiyasına müraciət edirlər.

Seçkilərin keçirilməsi zamanı, əsasən, daşınan seçki qutularından istifadə etmək qanunvericiliyin tələbiddir. Seçki Məccəlisinə əsasən, daşınan seçki qutularından istifadə qaydaları müyyən edilib. Sağlamlıq seçki məntəqəsinə göləməyə imkan verməyən seçicilər səsverməyə bir gün qalmış məntəqə seçki komissiyasına müraciət edirlər.

Seçkilərin keçirilməsi zamanı, əsasən, daşınan seçki qutularından istifadə etmək qanunvericiliyin tələbiddir. Seçki Məccəlisinə əsasən, daşınan seçki qutularından istifadə qaydaları müyyən edilib. Sağlamlıq seçki məntəqəsinə göləməyə imkan verməyən seçicilər səsverməyə bir gün qalmış məntəqə seçki komissiyasına müraciət edirlər.

Seçkilərin keçirilməsi zamanı, əsasən, daşınan seçki qutularından istifadə etmək qanunvericiliyin tələbiddir. Seçki Məccəlisinə əsasən, daşınan seçki qutularından istifadə qaydaları müyyən edilib. Sağlamlıq seçki məntəqəsinə göləməyə imkan verməyən seçicilər səsverməyə bir gün qalmış məntəqə seçki komissiyasına müraciət edirlər.

Seçkilərin keçirilməsi zamanı, əsasən, daşınan seçki qutularından istifadə etmək qanunvericiliyin tələbiddir. Seçki Məccəlisinə əsasən, daşınan seçki qutularından istifadə qaydaları müyyən edilib. Sağlamlıq seçki məntəqəsinə göləməyə imkan verməyən seçicilər səsverməyə bir gün qalmış məntəqə seçki komissiyasına müraciət edirlər.

Seçkilərin keçirilməsi zamanı, əsasən, daşınan seçki qutularından istifadə etmək qanunvericiliyin tələbiddir. Seçki Məccəlisinə əsasən, daşınan seçki qutularından istifadə qaydaları müyyən edilib. Sağlamlıq seçki məntəqəsinə göləməyə imkan verməyən seçicilər səsverməyə bir gün qalmış məntəqə seçki komissiyasına müraciət edirlər.

Seçkilərin keçirilməsi zamanı, əsasən, daşınan seçki qutularından istifadə etmək qanunvericiliyin tələbiddir. Seçki Məccəlisinə əsasən, daşınan seçki qutularından istifadə qaydaları müyyən edilib. Sağlamlıq seçki məntəqəsinə göləməyə imkan verməyən seçicilər səsverməyə bir gün qalmış məntəqə seçki komissiyasına müraciət edirlər.

Seçkilərin keçirilməsi zamanı, əsasən, daşınan seçki qutularından istifadə etmək qanunvericiliyin tələbiddir. Seçki Məccəlisinə əsasən, daşınan seçki qutularından istifadə qaydaları müyyən edilib. Sağlamlıq seçki məntəqəsinə göləməyə imkan verməyən seçicilər səsverməyə bir gün qalmış məntəqə seçki komissiyasına müraciət edirlər.

Seçkilərin keçirilməsi zamanı, əsasən, daşınan seçki qutularından istifadə etmək qanunvericiliyin tələbiddir. Seçki Məccəlisinə əsasən, daşınan seçki qutularından istifadə qaydaları müyyən edilib. Sağlamlıq seçki məntəqəsinə göləməyə imkan verməyən seçicilər səsverməyə bir gün qalmış məntəqə seçki komissiyasına müraciət edirlər.

Seçkilərin keçirilməsi zamanı, əsasən, daşınan seçki qutularından istifadə etmək qanunvericiliyin tələbiddir. Seçki Məccəlisinə əsasən, daşınan seçki qutularından istifadə qaydaları müyyən edilib. Sağlamlıq seçki məntəqəsinə göləməyə imkan verməyən seçicilər səsverməyə bir gün qalmış məntəqə seçki komissiyasına müraciət edirlər.

Seçkilərin keçirilməsi zamanı, əsasən, daşınan seçki qutularından istifadə etmək qanunvericiliyin tələbiddir. Seçki Məccəlisinə əsasən, daşınan seçki qutularından istifadə qaydaları müyyən edilib. Sağlamlıq seçki məntəqəsinə göləməyə imkan verməyən seçicilər səsverməyə bir gün qalmış məntəqə seçki komissiyasına müraciət edirlər.

Seçkilərin keçirilməsi zamanı, əsasən, daşınan seçki qutularından istifadə etmək qanunvericiliyin tələbiddir. Seçki Məccəlisinə əsasən, daşınan seçki qutularından istifadə qaydaları müyyən edilib. Sağlamlıq seçki məntəqəsinə göləməyə imkan verməyən seçicilər səsverməyə bir gün qalmış məntəqə seçki komissiyasına müraciət edirlər.

Seçkilərin keçirilməsi zamanı, əsasən, daşınan seçki qutularından istifadə etmək qanunvericiliyin tələbiddir. Seçki Məccəlisinə əsasən, daşınan seçki qutularından istifadə qaydaları müyyən edilib. Sağlamlıq seçki məntəqəsinə göləməyə imkan verməyən seçicilər səsverməyə bir gün qalmış məntəqə seçki komissiyasına müraciət edirlər.

Seçkilərin keçirilməsi zamanı, əsasən, daşınan seçki qutularından istifadə etmək qanunvericiliyin tələbiddir. Seçki Məccəlisinə əsasən, daşınan seçki qutularından istifadə qaydaları müyyən edilib. Sağlamlıq seçki məntəqəsinə göləməyə imkan verməyən seçicilər səsverməyə bir gün qalmış məntəqə seçki komissiyasına müraciət edirlər.

Seçkilərin keçirilməsi zamanı, əsasən, daşınan seçki qutularından istifadə etmək qanunvericiliyin tələbiddir. Seçki Məccəlisinə əsasən, daşınan seçki qutularından istifadə qaydaları müyyən edilib. Sağlamlıq seçki məntəqəsinə göləməyə imkan verməyən seçicilər səsverməyə bir gün qalmış məntəqə seçki komissiyasına müraciət edirlər.

Seçkilərin keçirilməsi zamanı, əsasən, daşınan seçki qutularından istifadə etmək qanunvericiliyin tələbiddir. Seçki Məccəlisinə əsasən, daşınan seçki qutularından istifadə qaydaları müyyən edilib. Sağlamlıq seçki məntəqəsinə göləməyə imkan verməyən seçicilər səsver



Prezidentin göstərişi ilə bölgələrdə vətəndaşların qəbulu keçirilir

Prezident İlham Əliyevin tapşırıqına əsasən, mərkəzi icra həkimiyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fəvqələdə hallar nəziri Kəmaləddin Heydərov avqustun 30-da Ağdaş şəhərində, Ağdaş rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Ağdaş və Göyçay rayonlarının sakinləri ilə görüşüb.

Nazirliyin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ağdaş və Göyçay rayonlarının sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapib, bir sıra məsələlərlə bağlı qanunvericiliyi uyğun dördən zəruri tədbirlərin görülməsi barədə nəzirliyin iddiyyatlı strukturlarının rəhbərlərino tapşırıqlar verilib.

Fəvqələdə hallar nəziri ilə yanışla, nazir müavini, nazirliyin müvafiq struktur bölmə və qurumlarının rəhbərləri də vətəndaşlarla görüşüb. Görüşə gələn vətəndaşlar onların müraciətlərini yerindən operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentino minnətdərliq ediblər.

Azərbaycan İƏT-in potensialını yüksəltmək üçün yeni ideyalar və təşəbbüsler irəli sürüb

Avqustun 29-30-da Kamerun Respublikasının paytaxtı Yaunde şəhərində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirleri Şurasının 50-ci sessiyası keçirilib. Sessiyada Azərbaycanı xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumatın görgü, sessiya çərçivəsində çıxış edən nazir müavini Elnur Məmmədov Mavritaniya İsləm Respublikasında İƏT XİN Şurasına uğurlu sədrliyin gərə toşəkkürünü bildirib və yəni sədr ölkə Kameruna müvafiqiyət arayubilər.

E.Məmmədov Ermənistən-Azərbaycan münaqişəsinin bitməsindən sonra dövrən normallaşma prosesi və rəsmi İrəvanın buna mane olan toxixitətlər adımları, mənənətildilər barədə oträflə məlumat verib.

O bildirib ki, Azərbaycan regionda davamlı sabitiyi tömən edəcək, tamhıquqlu regional normallaşma şəhərənək mənasibətlərin bərəqərə olmasına üçün fəaliyyət çəkəcək. 2020-ci ildə siyahı münəqişənin başa çatması hər iki ölkə üçün onilliklər boyu davam edən düşmənciliyin noticolarını aradan qaldırı-

maq və mehriban qonşuluq münasibətləri qurmaq üçün unikal imkan yaradıb.

Nazir müavini Azərbaycanın təşəbbüs göstərdiyi və Ermənistənən təkli夫 etdiyi normallaşma prosesinə tam sadıqlığı vurğulayıb.

E.Məmmədovun həmçinin bu il Azərbaycanın BMT-nin İqlim Döyişkiliyi üzrə Cərçi-və Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) evsahibliyi edəcəyini xatırladıb və tədbirin üç il ardıcıl səhifə İƏT-ə üzv dövlətə keçirilməsinin dəqiqəti hal olduğunu söyləyib.

O, Azərbaycanın İƏT-in potensialını yüksəltmək üçün yeni ideyalar və təşəbbüsler üzrə sürdüyüni, onlardan bireyin İƏT Əmək Mərkəzinin yaradılması olduğunu söyleyib.



don gələn əsirgoməyocəyini dəqiqət qədər.

O, Azərbaycanın İƏT-in potensialını yüksəltmək üçün yeni ideyalar və təşəbbüsler üzrə sürdüyüni, onlardan bireyin İƏT Əmək Mərkəzinin yaradılması olduğunu söyleyib.

Nazir Şurasının yekunnunda ölkəmizin təşəbbüsü ilə iżrili sürətməs 4 qətnamə qəbul edilib. "Ermənistən Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzcünən noticolarını aradan qaldırılması istiqamətində, habelə borpa-yenidənqurma işlərində Azərbaycan hökumətinə və xalqına dəstək ifadə olunur.

"1992-ci il Xocalı qətlərinə qarşı təcavüzcünən noticoları ilə homreylilik" adlı qətnamədə isə 1992-ci il fevralın 26-də Xocalıda Azərbaycan mülki ohalisini qarşı tərdilənmiş küləvi qırğını qanınlara, dünən birliyi bərqişin soyqırımı, insanlıq əleyhine cinayət və məharibə cinayəti olaraq qəbul edilmişən qəzərlər, "Xocalıya ədalət!" istiqamətində Azərbaycan Respublikasının qarşı təcavüzcünən noticəsində Azərbaycan Respublikasının işlərində isə dəstək ifadə olunur.

Ermenistanın işlərindən azad edilmiş həmçinin 1998-ci ilə 2001-ci illərdə təqdim olunan məskənlərdə 54 azərbaycanlıların sağlığından təsdiq edilib. Məskənlərə əsasən BQXK nümayəndələri Ermənistən hökuməti tərəfindən təqdim olunur. Hörmətli məzərlərinə qarşı təcavüzcünən noticəsində 54 Azərbaycan vətəndaşının qarşı təcavüzcünən noticəsindən 1998-ci ilə 2001-ci illərdə təqdim olunan məskənlərdə 54 azərbaycanlıların sağlığından təsdiq edilib. Məskənlərə əsasən BQXK nümayəndələri Ermənistən hökuməti tərəfindən təqdim olunur. Hörmətli məzərlərinə qarşı təcavüzcünən noticəsində 54 Azərbaycan vətəndaşının qarşı təcavüzcünən noticəsindən 1998-ci ilə 2001-ci illərdə təqdim olunan məskənlərdə 54 azərbaycanlıların sağlığından təsdiq edilib. Məskənlərə əsasən BQXK nümayəndələri Ermənistən hökuməti tərəfindən təqdim olunur. Hörmətli məzərlərinə qarşı təcavüzcünən noticəsində 54 Azərbaycan vətəndaşının qarşı təcavüzcünən noticəsindən 1998-ci ilə 2001-ci illərdə təqdim olunan məskənlərdə 54 azərbaycanlıların sağlığından təsdiq edilib. Məskənlərə əsasən BQXK nümayəndələri Ermənistən hökuməti tərəfindən təqdim olunur. Hörmətli məzərlərinə qarşı təcavüzcünən noticəsində 54 Azərbaycan vətəndaşının qarşı təcavüzcünən noticəsindən 1998-ci ilə 2001-ci illərdə təqdim olunan məskənlərdə 54 azərbaycanlıların sağlığından təsdiq edilib. Məskənlərə əsasən BQXK nümayəndələri Ermənistən hökuməti tərəfindən təqdim olunur. Hörmətli məzərlərinə qarşı təcavüzcünən noticəsində 54 Azərbaycan vətəndaşının qarşı təcavüzcünən noticəsindən 1998-ci ilə 2001-ci illərdə təqdim olunan məskənlərdə 54 azərbaycanlıların sağlığından təsdiq edilib. Məskənlərə əsasən BQXK nümayəndələri Ermənistən hökuməti tərəfindən təqdim olunur. Hörmətli məzərlərinə qarşı təcavüzcünən noticəsində 54 Azərbaycan vətəndaşının qarşı təcavüzcünən noticəsindən 1998-ci ilə 2001-ci illərdə təqdim olunan məskənlərdə 54 azərbaycanlıların sağlığından təsdiq edilib. Məskənlərə əsasən BQXK nümayəndələri Ermənistən hökuməti tərəfindən təqdim olunur. Hörmətli məzərlərinə qarşı təcavüzcünən noticəsində 54 Azərbaycan vətəndaşının qarşı təcavüzcünən noticəsindən 1998-ci ilə 2001-ci illərdə təqdim olunan məskənlərdə 54 azərbaycanlıların sağlığından təsdiq edilib. Məskənlərə əsasən BQXK nümayəndələri Ermənistən hökuməti tərəfindən təqdim olunur. Hörmətli məzərlərinə qarşı təcavüzcünən noticəsində 54 Azərbaycan vətəndaşının qarşı təcavüzcünən noticəsindən 1998-ci ilə 2001-ci illərdə təqdim olunan məskənlərdə 54 azərbaycanlıların sağlığından təsdiq edilib. Məskənlərə əsasən BQXK nümayəndələri Ermənistən hökuməti tərəfindən təqdim olunur. Hörmətli məzərlərinə qarşı təcavüzcünən noticəsində 54 Azərbaycan vətəndaşının qarşı təcavüzcünən noticəsindən 1998-ci ilə 2001-ci illərdə təqdim olunan məskənlərdə 54 azərbaycanlıların sağlığından təsdiq edilib. Məskənlərə əsasən BQXK nümayəndələri Ermənistən hökuməti tərəfindən təqdim olunur. Hörmətli məzərlərinə qarşı təcavüzcünən noticəsində 54 Azərbaycan vətəndaşının qarşı təcavüzcünən noticəsindən 1998-ci ilə 2001-ci illərdə təqdim olunan məskənlərdə 54 azərbaycanlıların sağlığından təsdiq edilib. Məskənlərə əsasən BQXK nümayəndələri Ermənistən hökuməti tərəfindən təqdim olunur. Hörmətli məzərlərinə qarşı təcavüzcünən noticəsində 54 Azərbaycan vətəndaşının qarşı təcavüzcünən noticəsindən 1998-ci ilə 2001-ci illərdə təqdim olunan məskənlərdə 54 azərbaycanlıların sağlığından təsdiq edilib. Məskənlərə əsasən BQXK nümayəndələri Ermənistən hökuməti tərəfindən təqdim olunur. Hörmətli məzərlərinə qarşı təcavüzcünən noticəsində 54 Azərbaycan vətəndaşının qarşı təcavüzcünən noticəsindən 1998-ci ilə 2001-ci illərdə təqdim olunan məskənlərdə 54 azərbaycanlıların sağlığından təsdiq edilib. Məskənlərə əsasən BQXK nümayəndələri Ermənistən hökuməti tərəfindən təqdim olunur. Hörmətli məzərlərinə qarşı təcavüzcünən noticəsində 54 Azərbaycan vətəndaşının qarşı təcavüzcünən noticəsindən 1998-ci ilə 2001-ci illərdə təqdim olunan məskənlərdə 54 azərbaycanlıların sağlığından təsdiq edilib. Məskənlərə əsasən BQXK nümayəndələri Ermənistən hökuməti tərəfindən təqdim olunur. Hörmətli məzərlərinə qarşı təcavüzcünən noticəsində 54 Azərbaycan vətəndaşının qarşı təcavüzcünən noticəsindən 1998-ci ilə 2001-ci illərdə təqdim olunan məskənlərdə 54 azərbaycanlıların sağlığından təsdiq edilib. Məskənlərə əsasən BQXK nümayəndələri Ermənistən hökuməti tərəfindən təqdim olunur. Hörmətli məzərlərinə qarşı təcavüzcünən noticəsində 54 Azərbaycan vətəndaşının qarşı təcavüzcünən noticəsindən 1998-ci ilə 2001-ci illərdə təqdim olunan məskənlərdə 54 azərbaycanlıların sağlığından təsdiq edilib. Məskənlərə əsasən BQXK nümayəndələri Ermənistən hökuməti tərəfindən təqdim olunur. Hörmətli məzərlərinə qarşı təcavüzcünən noticəsində 54 Azərbaycan vətəndaşının qarşı təcavüzcünən noticəsindən 1998-ci ilə 2001-ci illərdə təqdim olunan məskənlərdə 54 azərbaycanlıların sağlığından təsdiq edilib. Məskənlərə əsasən BQXK nümayəndələri Ermənistən hökuməti tərəfindən təqdim olunur. Hörmətli məzərlərinə qarşı təcavüzcünən noticəsində 54 Azərbaycan vətəndaşının qarşı təcavüzcünən noticəsindən 1998-ci ilə 2001-ci illərdə təqdim olunan məskənlərdə 54 azərbaycanlıların sağlığından təsdiq edilib. Məskənlərə əsasən BQXK nümayəndələri Ermənistən hökuməti tərəfindən təqdim olunur. Hörmətli məzərlərinə qarşı təcavüzcünən noticəsində 54 Azərbaycan vətəndaşının qarşı təcavüzcünən noticəsindən 1998-ci ilə 2001-ci illərdə təqdim olunan məskənlərdə 54 azərbaycanlıların sağlığından təsdiq edilib. Məskənlərə əsasən BQXK nümayəndələri Ermənistən hökuməti tərəfindən təqdim olunur. Hörmətli məzərlərinə qarşı təcavüzcünən noticəsində 54 Azərbaycan vətəndaşının qarşı təcavüzcünən noticəsindən 1998-ci ilə 2001-ci illərdə təqdim olunan məskənlərdə 54 azərbaycanlıların sağlığından təsdiq edilib. Məskənlərə əsasən BQXK nümayəndələri Ermənistən hökuməti tərəfindən təqdim olunur. Hörmətli məzərlərinə qarşı təcavüzcünən noticəsində 54 Azərbaycan vətəndaşının qarşı təcavüzcünən noticəsindən 1998-ci ilə 2001-ci illərdə təqdim olunan məskənlərdə 54 azərbaycanlıların sağlığından təsdiq edilib. Məskənlərə əsasən BQXK nümayəndələri Ermənistən hökuməti tərəfindən təqdim olunur. Hörmətli məzərlərinə qarşı təcavüzcünən noticəsində 54 Azərbaycan vətəndaşının qarşı təcavüzcünən noticəsindən 1998-ci ilə 2001-ci illərdə təqdim olunan məskənlərdə 54 azərbaycanlıların sağlığından təsdiq edilib. Məskənlərə əsasən BQXK nümayəndələri Ermənistən hökuməti tərəfindən təqdim olunur. Hörmətli məzərlərinə qarşı təcavüzcünən noticəsində 54 Azərbaycan vətəndaşının qarşı təcavüzcünən noticəsindən 1998-ci ilə 2001-ci illərdə təqdim olunan məskənlərdə 54 azərbaycanlıların sağlığından təsdiq edilib. Məskənlərə əsasən BQXK nümayəndələri Ermənistən hökuməti tərəfindən təqdim olunur. Hörmətli məzərlərinə qarşı təcavüzcünən noticəsində 54 Azərbaycan vətəndaşının qarşı təcavüzcünən noticəsindən 1998-ci ilə 2001-ci illərdə təqdim olunan məskənlərdə 54 azərbaycanlıların sağlığından təsdiq edilib. Məskənlərə əsasən BQXK nümayəndələri Ermənistən hökuməti tərəfindən təqdim olunur. Hörmətli məzərlərinə qarşı təcavüzcünən noticəsində 54 Azərbaycan vətəndaşının qarşı təcavüzcünən noticəsindən 1998-ci ilə 2001-ci illərdə təqdim olunan məskənlərdə 54 azərbaycanlıların sağlığından təsdiq edilib. Məskənlərə əsasən BQXK nümayəndələri Ermənistən hökuməti tərəfindən təqdim olunur. Hörmətli məzərlərinə qarşı təcavüzcünən noticəsində 54 Azərbaycan vətəndaşının qarşı təcavüzcünən noticəsindən 1998-ci ilə 2001-ci illərdə təqdim olunan məskənlərdə 54 azərbaycanlıların sağlığından təsdiq edilib. Məskənlərə əsasən BQXK nümayəndələri Ermənistən hökuməti tərəfindən təqdim olunur. Hörmətli məzərlərinə qarşı təcavüzcünən noticəsində 54 Azərbaycan vətəndaşının qarşı təcavüzcünən noticəsindən 1998-ci ilə 2001-ci illərdə təqdim olunan məskənlərdə 54 azərbaycanlıların sağlığından təsdiq edilib. Məskənlərə əsasən BQXK nümayəndələri Ermənistən hökuməti tərəfindən təqdim olunur. Hörmətli məzərlərinə qarşı təcavüzcünən noticəsində 54 Azərbaycan vətəndaşının qarşı təcavüzcünən noticəsindən 1998-ci ilə 2001-ci illərdə təqdim olunan məskənlərdə 54 azərbaycanlıların sağlığından təsdiq edilib. Məskənlərə əsasən BQXK nümayəndələri Ermənistən hökuməti tərəfindən təqdim olunur. Hörmətli məzərlərinə qarşı təcavüzcünən noticəsində 54 Azərbaycan vətəndaşının qarşı təcavüzcünən noticəsindən 1998-ci ilə 2001-ci illərdə təqdim olunan məskənlərdə 54 azərbaycanlıların sağlığından təsdiq edilib. Məskənlərə əsasən BQXK nümayəndələri Ermənistən hökuməti tərəfindən təqdim olunur. Hörmətli məzərlərinə qarşı təcavüzcünən noticəsində 54 Azərbaycan vətəndaşının qarşı təcavüzcünən noticəsindən 1998-ci ilə 2001-ci illərdə təqdim olunan məskənlərdə 54 azərbaycanlıların sağlığından təsdiq edilib. Məskənlərə əsasən BQXK nümayəndələri Ermənistən hökuməti tərə

İtkin düşmüs vətəndaşlarımızın taleyinin aydınlaşdırılması mühüm və təxirəsalınmaz vəzifədir

"Teosuf ki, Ermenistan beynəlxalq humanitar hüquqdan irolı gələn öhdəliklərini kubud şəkildə pozaraq itkin düşmüs şəxslərin taleyi və kütləvi məzarlıqların dəqiq yeri haqqında məlumatları Azərbaycan tərəfindən toqdim etmir. Bunun səbəbləri aydındır. Ermenistan həsab edir ki, bununla tərəfdarı hərbi cinayətlərin, vohşiliklərin iştiəti açılacaq. Beynəlxalq ictimaiyyət itkin düşmüs şəxslərin taleyinə və kütləvi məzarlıqlara dair məlumatların Azərbaycan tərəfindən toqdim edilmişsi möqsədilə Ermenistana tozğun göstərməlidir. Bu, sifir humanitar məsələdir və onun siyasişdirilməsi yolverilməzdir. İtkin düşmüs şəxslərin taleyinin müəyyənləşdirilməsi Ermenistan-Azərbaycan münasibətlərinin normallaşdırılması baxımından da vacibdir. Bu sahədə əməkdaşlıq effektiv etimad quruculuğu tədbirlərindən biri ola bilər".

*İham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti*

Avgustun 30-u dünənyada Beynəlxalq İtkinlər Günü kimi qeyd edilir. İtkinlər gününün təsis edilməsi ilə bağlı ilk töşəbbüs 30 avqust 2007-ci ildə Filippində itkin düşmüs şəxslərin aile üzvləri tərəfindən irolı surüləməydi. Bir il sonra, 2008-ci ilin avqust ayında bu töşəbbüs dünənyə ictimaiyyət tərəfindən ciddi dəstək almış və səbəbindən asılı olmayaq, itkin düşmüs bütün şəxslərin anımının qeyd edilməsinin zorurlılığına dair ümumi fiqir formalasdırılmışdır.

Problemin həssas və humanitar xarakteri olmasına nəzərə alınaraq, həmin dövrə Birləşmiş Millətlər Təşkilatında (BMT) bu töşəbbüsə bağlı bir sər müzakirələrə fikir mübadiləsi aparılmışdır. Müzakirə tohilihələrin yekunu olaraq, BMT Baş Assambleyası tərəfindən 21 dekabr 2010-cu ildə qəbul edilmiş qətnamə ilə hər ilin 30 avqust tarixinin Beynəlxalq İtkinlər Günü kimi qeyd edilməsi qərar alılmışdır.

İnsanların itkindişməsə sobəbləri müxtəlifdir. Lakin ötən dövrlərin tarixi göstərmədir ki, on çox itkindişməsi zamanı silahlı münacişlərə təsdiq etdir. 1992-ci il fevralın 26-da Ermenistan ordusu və terrorçu-quldur birləşmələri tərəfindən Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı tərəfdilər soyqırımı aktı qeyd olundular. Barış nümunədir.

Beynəlxalq Qızıl Xaç Komitəsindən (BQXK) Azərbaycan Respublikası Əsir və itkin düşmüs, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına (Dövlət Komissiyası) verilmis məlumatlara görə, hazırda silahlı münacişlərlə bağlı dünənya 239 min 700 nəfər itkin düşmüs şəxs kimi qeydiyyata alınmışdır. Ayndır ki, bu, kiçik rəqəm deyil və hər sayın arxasında bir itkinin və onun onlara xaxın qohumunun uzun illər davam etdiri itibarlı taleyi, acı hecqiəti dayanır.

Məlumdur ki, 1988-ci ildən etibarən Ermenistan Azərbaycana qarşı irolı sürdüyü əsəssiz orazi iddiaları və həyata keçirdiyi işğal faktı ilə bağlı ölkəmiz silahlı münacişlərə cəlb edilmiş və bunun da nəticəsində geniş-miyyətli humanitar flakətlə üzəşmişdir. Münacişə davam etdiyi mündətde Ermenistan silahlı birləşmələri tərəfindən etnik təmizləmə və soyqırımı, cinayətləri tərəfdilər, mülki azərbaycanlı əhali kütləvi şəkildə qəto yetirilmiş, əsir-girov götürüldükden sonra qeyri-insani şəkildə saxlanılaq dəhşətli əsgərcələr və məhrümliyətlər, humanizm prinzip-lərindən kenar rəftərə məruz qoyulmuşdur. Bütün bu hallar xeyli sayıda sədəfəmizdən itkin düşməsinə və taleyinin təqibinə kimi qeyri-müəyyən qalmışına səbəb olmuşdur.

Dövlət Komissiyasında 01.08.2024-cü il tarixindən məlumatlara əsəson, Ermenistanın Azərbaycana qarşı hərbi təcavüzi nəticəsində 3 min 968 nəfər itkin düşmüs şəxs kimi qeydiyyata alınmışdır. Onlardan 3 min 962 nəfər Birinci Qarabağ məharibəsində, 6 nəfər isə Vətən məharibəsində itkin düşmüsdir.

3 min 968 nəfərdən 3 min 202 nəfər hərbi, 766 nəfər mülki şəxslərdir. Mülki şəxslərdən 69 nəfər yetkinlik yaşına çatmışdır, 283 nəfəri qadın, 334 nəfəri ahl yaşı şəxs olmuşdur.

Birinci Qarabağ məharibəsində itkin düşmüs şəxslərdən 872 nəfər, o cümləden 29 uşaq, 98 qadın və 112 ahl yaşı şəxs əsir-girov götürülmüşdür. Ermenistan bu şəxslərin saxlanılmış faktını beynəlxalq təşkilatlardan gizlədərək onların sonrakı taleyi barədə məlumatlar verməmişdir. Bu proses manə olan əsas amillərdir.

Birinci Qarabağ məharibəsində itkin düşmüs şəxslərdən 872 nəfər, o cümləden 29 uşaq, 98 qadın və 112 ahl yaşı şəxs əsir-girov götürülmüşdür. Ermenistan bu şəxslərin saxlanılmış faktını beynəlxalq təşkilatlardan gizlədərək onların sonrakı taleyi barədə məlumatlar verməmişdir. Bu proses manə olan əsas amillərdir.

Birinci Qarabağ məharibəsində itkin düşmüs şəxslərdən 872 nəfər, o cümləden 29 uşaq, 98 qadın və 112 ahl yaşı şəxs əsir-girov götürülmüşdür. Ermenistan bu şəxslərin saxlanılmış faktını beynəlxalq təşkilatlardan gizlədərək onların sonrakı taleyi barədə məlumatlar verməmişdir. Bu proses manə olan əsas amillərdir.

Birinci Qarabağ məharibəsində itkin düşmüs şəxslərdən 872 nəfər, o cümləden 29 uşaq, 98 qadın və 112 ahl yaşı şəxs əsir-girov götürülmüşdür. Ermenistan bu şəxslərin saxlanılmış faktını beynəlxalq təşkilatlardan gizlədərək onların sonrakı taleyi barədə məlumatlar verməmişdir. Bu proses manə olan əsas amillərdir.

Birinci Qarabağ məharibəsində itkin düşmüs şəxslərdən 872 nəfər, o cümləden 29 uşaq, 98 qadın və 112 ahl yaşı şəxs əsir-girov götürülmüşdür. Ermenistan bu şəxslərin saxlanılmış faktını beynəlxalq təşkilatlardan gizlədərək onların sonrakı taleyi barədə məlumatlar verməmişdir. Bu proses manə olan əsas amillərdir.

Birinci Qarabağ məharibəsində itkin düşmüs şəxslərdən 872 nəfər, o cümləden 29 uşaq, 98 qadın və 112 ahl yaşı şəxs əsir-girov götürülmüşdür. Ermenistan bu şəxslərin saxlanılmış faktını beynəlxalq təşkilatlardan gizlədərək onların sonrakı taleyi barədə məlumatlar verməmişdir. Bu proses manə olan əsas amillərdir.

Birinci Qarabağ məharibəsində itkin düşmüs şəxslərdən 872 nəfər, o cümləden 29 uşaq, 98 qadın və 112 ahl yaşı şəxs əsir-girov götürülmüşdür. Ermenistan bu şəxslərin saxlanılmış faktını beynəlxalq təşkilatlardan gizlədərək onların sonrakı taleyi barədə məlumatlar verməmişdir. Bu proses manə olan əsas amillərdir.

Birinci Qarabağ məharibəsində itkin düşmüs şəxslərdən 872 nəfər, o cümləden 29 uşaq, 98 qadın və 112 ahl yaşı şəxs əsir-girov götürülmüşdür. Ermenistan bu şəxslərin saxlanılmış faktını beynəlxalq təşkilatlardan gizlədərək onların sonrakı taleyi barədə məlumatlar verməmişdir. Bu proses manə olan əsas amillərdir.

Birinci Qarabağ məharibəsində itkin düşmüs şəxslərdən 872 nəfər, o cümləden 29 uşaq, 98 qadın və 112 ahl yaşı şəxs əsir-girov götürülmüşdür. Ermenistan bu şəxslərin saxlanılmış faktını beynəlxalq təşkilatlardan gizlədərək onların sonrakı taleyi barədə məlumatlar verməmişdir. Bu proses manə olan əsas amillərdir.

Birinci Qarabağ məharibəsində itkin düşmüs şəxslərdən 872 nəfər, o cümləden 29 uşaq, 98 qadın və 112 ahl yaşı şəxs əsir-girov götürülmüşdür. Ermenistan bu şəxslərin saxlanılmış faktını beynəlxalq təşkilatlardan gizlədərək onların sonrakı taleyi barədə məlumatlar verməmişdir. Bu proses manə olan əsas amillərdir.

Birinci Qarabağ məharibəsində itkin düşmüs şəxslərdən 872 nəfər, o cümləden 29 uşaq, 98 qadın və 112 ahl yaşı şəxs əsir-girov götürülmüşdür. Ermenistan bu şəxslərin saxlanılmış faktını beynəlxalq təşkilatlardan gizlədərək onların sonrakı taleyi barədə məlumatlar verməmişdir. Bu proses manə olan əsas amillərdir.

Birinci Qarabağ məharibəsində itkin düşmüs şəxslərdən 872 nəfər, o cümləden 29 uşaq, 98 qadın və 112 ahl yaşı şəxs əsir-girov götürülmüşdür. Ermenistan bu şəxslərin saxlanılmış faktını beynəlxalq təşkilatlardan gizlədərək onların sonrakı taleyi barədə məlumatlar verməmişdir. Bu proses manə olan əsas amillərdir.

Birinci Qarabağ məharibəsində itkin düşmüs şəxslərdən 872 nəfər, o cümləden 29 uşaq, 98 qadın və 112 ahl yaşı şəxs əsir-girov götürülmüşdür. Ermenistan bu şəxslərin saxlanılmış faktını beynəlxalq təşkilatlardan gizlədərək onların sonrakı taleyi barədə məlumatlar verməmişdir. Bu proses manə olan əsas amillərdir.

Birinci Qarabağ məharibəsində itkin düşmüs şəxslərdən 872 nəfər, o cümləden 29 uşaq, 98 qadın və 112 ahl yaşı şəxs əsir-girov götürülmüşdür. Ermenistan bu şəxslərin saxlanılmış faktını beynəlxalq təşkilatlardan gizlədərək onların sonrakı taleyi barədə məlumatlar verməmişdir. Bu proses manə olan əsas amillərdir.

Birinci Qarabağ məharibəsində itkin düşmüs şəxslərdən 872 nəfər, o cümləden 29 uşaq, 98 qadın və 112 ahl yaşı şəxs əsir-girov götürülmüşdür. Ermenistan bu şəxslərin saxlanılmış faktını beynəlxalq təşkilatlardan gizlədərək onların sonrakı taleyi barədə məlumatlar verməmişdir. Bu proses manə olan əsas amillərdir.

Birinci Qarabağ məharibəsində itkin düşmüs şəxslərdən 872 nəfər, o cümləden 29 uşaq, 98 qadın və 112 ahl yaşı şəxs əsir-girov götürülmüşdür. Ermenistan bu şəxslərin saxlanılmış faktını beynəlxalq təşkilatlardan gizlədərək onların sonrakı taleyi barədə məlumatlar verməmişdir. Bu proses manə olan əsas amillərdir.

Birinci Qarabağ məharibəsində itkin düşmüs şəxslərdən 872 nəfər, o cümləden 29 uşaq, 98 qadın və 112 ahl yaşı şəxs əsir-girov götürülmüşdür. Ermenistan bu şəxslərin saxlanılmış faktını beynəlxalq təşkilatlardan gizlədərək onların sonrakı taleyi barədə məlumatlar verməmişdir. Bu proses manə olan əsas amillərdir.

Birinci Qarabağ məharibəsində itkin düşmüs şəxslərdən 872 nəfər, o cümləden 29 uşaq, 98 qadın və 112 ahl yaşı şəxs əsir-girov götürülmüşdür. Ermenistan bu şəxslərin saxlanılmış faktını beynəlxalq təşkilatlardan gizlədərək onların sonrakı taleyi barədə məlumatlar verməmişdir. Bu proses manə olan əsas amillərdir.

Birinci Qarabağ məharibəsində itkin düşmüs şəxslərdən 872 nəfər, o cümləden 29 uşaq, 98 qadın və 112 ahl yaşı şəxs əsir-girov götürülmüşdür. Ermenistan bu şəxslərin saxlanılmış faktını beynəlxalq təşkilatlardan gizlədərək onların sonrakı taleyi barədə məlumatlar verməmişdir. Bu proses manə olan əsas amillərdir.

Birinci Qarabağ məharibəsində itkin düşmüs şəxslərdən 872 nəfər, o cümləden 29 uşaq, 98 qadın və 112 ahl yaşı şəxs əsir-girov götürülmüşdür. Ermenistan bu şəxslərin saxlanılmış faktını beynəlxalq təşkilatlardan gizlədərək onların sonrakı taleyi barədə məlumatlar verməmişdir. Bu proses manə olan əsas amillərdir.

Birinci Qarabağ məharibəsində itkin düşmüs şəxslərdən 872 nəfər, o cümləden 29 uşaq, 98 qadın və 112 ahl yaşı şəxs əsir-girov götürülmüşdür. Ermenistan bu şəxslərin saxlanılmış faktını beynəlxalq təşkilatlardan gizlədərək onların sonrakı taleyi barədə məlumatlar verməmişdir. Bu proses manə olan əsas amillərdir.

Birinci Qarabağ məharibəsində itkin düşmüs şəxslərdən 872 nəfər, o cümləden 29 uşaq, 98 qadın və 112 ahl yaşı şəxs əsir-girov götürülmüşdür. Ermenistan bu şəxslərin saxlanılmış faktını beynəlxalq təşkilatlardan gizlədərək onların sonrakı taleyi barədə məlumatlar verməmişdir. Bu proses manə olan əsas amillərdir.

Birinci Qarabağ məharibəsində itkin düşmüs şəxslərdən 872 nəfər, o cümləden 29 uşaq, 98 qadın və 112 ahl yaşı şəxs əsir-girov götürülmüşdür. Ermenistan bu şəxslərin saxlanılmış faktını beynəlxalq təşkilatlardan gizlədərək onların sonrakı taleyi barədə məlumatlar verməmişdir. Bu proses manə olan əsas amillərdir.

Birinci Qarabağ məharibəsində itkin düşmüs şəxslərdən 872 nəfər, o cümləden 29 uşaq, 98 qadın və 112 ahl yaşı şəxs əsir-girov götürülmüşdür. Ermenistan bu şəxslərin saxlanılmış faktını beynəlxalq təşkilatlardan gizlədərək onların sonrakı taleyi barədə məlumatlar verməmişdir. Bu proses manə olan əsas amillərdir.

Birinci Qarabağ məharibəsində itkin düşmüs şəxslərdən 872 nəfər, o cümləden 29 uşaq, 98 qadın və 112 ahl yaşı şəxs əsir-girov götürülmüşdür. Ermenistan bu şəxslərin saxlanılmış faktını beynəlxalq təşkilatlardan gizlədərək onların sonrakı taleyi barədə məlumatlar verməmişdir. Bu proses manə olan əsas amillərdir.

Birinci Qarabağ məharibəsində itkin düşmüs şəxslərdən 872 nəfər, o cümləden 29 uşaq, 98 qadın və 112 ahl yaşı şəxs əsir-girov götürülmüşdür. Ermenistan bu şəxslərin saxlanılmış faktını beynəlxalq təşkilatlardan gizlədərək onların sonrakı taleyi barədə məlumatlar verməmişdir. Bu proses manə olan əsas amillərdir.

Birinci Qarabağ məharibəsində itkin düşmüs şəxslərdən 872 nəfər, o cümləden 29 uşaq, 98 qadın və 112 ahl yaşı şəxs əsir-girov götürülmüşdür. Ermenistan bu şəxslərin saxlanılmış faktını beynəlxalq təşkilatlardan gizlədərək onların sonrakı taleyi barədə məlumatlar verməmişdir. Bu proses manə olan əsas amillərdir.

Birinci Qarabağ məharibəsində itkin düşmüs şəxslərdən 872 nəfər, o cümləden 29 uşaq, 98 qadın və 112 ahl yaşı şəxs əsir-girov götürülmüşdür. Ermenistan bu şəxslərin saxlanılmış faktını beynəlxalq təşkilatlardan gizlədərək onların sonrakı taleyi barədə məlumatlar verməmişdir. Bu proses manə olan əsas amillərdir.

Birinci Qarabağ məharibəsində itkin düşmüs şəxslərdən 872 nəfər, o cümləden 29 uşaq, 98 qadın və 112 ahl yaşı şəxs əsir-girov götürülmüşdür. Ermenistan bu şəxslərin saxlanılmış faktını beynəlxalq təşkilatlardan gizl



Bakıda Türkiyənin Zəfər bayramı və Silahlı Qüvvələr Günü qeyd edilib

Bu gün Türkiyənin Azərbaycandakı səfirliyində qardaş ölkənin Zəfər bayramı münasibətilə rəsmi qəbul təşkil edilib. AZERTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib. Rəsmi qəbulda dövlət və hökumət nümayəndələri, altıncı çağırış Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycanda kəsirləri, hərbi atəşələr, beynəlxalq təşkilatların təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.



İstiqlal Marşı səsləndikdən sonra Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağış Prezident Recep Tayyip Erdoğanın 30 Avqust - Zəfər bayramı münasibətilə təbrik məktubunu oxuyub.

Səfir türk xalqının və Türkiyə Silahlı Qüvvələrinin Mustafa Kamal Atatürk rəhbərliyi ilə 1922-ci il avqustun 30-da tarixi Zəfər qazandığını qeyd edərək ölkəsinin 102 il bundan əvvəl başladığı mübarizənin Zəfərə başa çatdığını vurgulayıb.

Türkiyənin son illər inkişaf edərək dünyada böyük güc mərkəzini və söz sahibino çevrildiyini vurgulayan diplomat ölkəsinin mühtüm beynəlxalq məsələlərinə həllində foal iştirak etdiyindən danışır. Cahit Bağış Türkiyənin getdiyi gücləndiyini, müdafiə sona yesi sahəsində inkişafının 80 faizi çatdığını və dünyada böyük söz sahibino çevrildiyini diqqətə çatdırır.

"Ösrlərboyu qlobal güc mübarizələri şahidlik edən bir coğrafiyanın mərkəzində yerləşen Türkiyə Cümhuriyyəti "Güclü Türkiyə, Güclü Ordū" şəhəri ilə Türk Silahlı Qüvvələrini gücləndirmək üçün soy göstərib. Bu gün Türkiyə NATO-nun 2-ci on böyük hə-

bi qüvvəsinə malik ölkəyə çevrilib", - deyə diplomat qeyd edib.

Vurgulayıb ki, "Türk əsrinin de "Türk dünyasının əsr'i" olacaqı inancı ilə işlər davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin "Ailəmiz türk dünyasıdır" ifadələri son dərəcə əhəmiyyətli, mənalıdır və bizim bu sahədə ortaç perspektivə malik olduğumu göstərir.

Səfir qeyd edib ki, dünyadan müxtəlif yerlərində mühərbişələrin, mühüm sınaqların yaşandığı bir dövrdə qardaş Azərbaycanla müttəfiqlilikimiz, qardaşlığımız daha mühüm xarakter alıb.

Müdafia naziri general-polkovnik Zakir Həsənov qardaş türk xalqını və Türkiyə Silahlı Qüvvələrinin bütün şəxsi heyətini Azərbaycan Prezidenti adından Zəfər bayramı münasibətilə təbrik edərək, bu möhtəşəm qələbənin Türkiyənin şanlı tarixinin ən parlaq səhifələrində biri olduğunu bildirir.

Azərbaycanla Türkiyə arasında münasibətlərin ən yüksək seviyyədə olduğunu vurgulayan general-polkovnik əlaqələrin bu soviyyəyə qatmasına hər iki dövlət rəhbərinin rolunu qeyd edib.

"1922-ci il avqustun 30-da böyük sərkərdə, görkəmli dövlət xadimi Mustafa Kamal Atatürk komandanlığı altında Türkiye Orduyu Qurtuluş Savaşının təleyifi və Türkiyənin gələcək müqddəsətinə həll edəcək Zəfər qazandı. Bu Zəfər Türkiyənin zəngin tarixinin ən şərflə səhifələrində birləşdir", - deyə o qeyd edib.

Ölkələrimiz arasındakı əlaqələrin, hərbi sahədə emmədaşlığımızın inkişafı üçün yeni imkanlardan danışan Z.Həsənov Azərbaycan-Türkiyə münasibətlərinin Şəxa Beyannamesi ilə daha da yüksək-mütəfiqlik səviyyəsinə çatdığını vurgulayıb: "Bu gün Azərbaycan ilə Türkiyə arasında münasibətlər ən yüksək səviyyədədir. Azərbaycan-Türkiyə münasibətlərin Ümummilli Liderimiz Heydər Əliyevin "Bir millet, iki dövlət" və Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" fəlsəfəsi ilə bütün emmədaşlıklär, o cümlədən müdafiə sahəsində də ugurla inkişaf edir.

Onun sözlərinə görə, həyata keçirilən uğurlu hərbi işlətlərlə təbliğ olunan yeni texnologiyalar, həbelə silahnamaya daxil edilmiş müxtəlif toyinatlı hərbi vasitələr ordumuzun emməliyyat imkanlarını xeyli artırıb və döyüş qabiliyyətini yüksək səviyyəyə qatdırır.

Bu il ərzində müxtəlif qoşun növbənin cəlb olunması ilə "Qafqaz Qaralı", "Efes", "Kurtaran", "Anadolu Ankası" və digər tolimlar keçirilir. Bundan sonra da birgə tolim və məşqörənin sayının artırılması planlaşdırılır.

Qardaş Türkiyə xalqını və Silahlı Qüvvələrinin şəxsi heyətini Zəfər bayramı münasibətləri əsasında təbrik etdən sonra 44 gün-lük Vətən mühərbişindən tərpaqları işğaldan qurtaran Azərbaycan əsgərlərinə iləmətli ilahm və güc verdi. Cahit Bağış olaraq deyib: "Şəhid düdüyüñün bu tərpaqlarda millətin qolbundan əbədi yaşıyacaqsınız. Sizden miras qalan bir inanla müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərimizi bundan sonra da genişləndirmək üçün səydlorımı qızılrlıqla davam etdirəcəyik".

Şəhidliyin xatirə dəftərini imzalayan Türkiyə səfiri bildirib ki, xalq bu qələbəni ezməkarlı və deyənətə qazanaraq, bu tarixi yaddaşlara azadlıq günü kimi həkk edib.

Sonra Əzərbaycanın azadlığı uğrunda canlarını foda etmiş türk əsgərlərinin adları və soyadları həkk olunmuş Şəhidlik kitabəsinin üstündə gül dəstələri düzüldü.

Merasim iştirakçıları həmçinin Azərbaycan Respublikasının müstəqilliyi və orazi bütövlüyü uğrunda şəhadət yüksək olunmuş Şəhidlik kitabəsinin üstündə gül dəstələri düzüldü.

Şəhidliyin xatirə dəftərini imzalayan Vətən mühərbişini və əsgərlərini ezməkarlı və deyənətə qazanaraq, bu tarixi yaddaşlara azadlıq günü kimi həkk edib.

Sonra çıxış edən Türkiyənin Azərbaycanlı səfiri Cahit Bağış bu böyük qələbənin türk milətinin sarsılmazlığını inadətindən qazanmışlığını inadətindən qazanaraq, bu tarixi yaddaşlara azadlıq günü kimi həkk edib.

Sonra çıxış edən Türkiyənin Azərbaycanlı səfiri Cahit Bağış bu böyük qələbənin türk milətinin sarsılmazlığını inadətindən qazanaraq, bu tarixi yaddaşlara azadlıq günü kimi həkk edib.

Şəhidliyin xatirə dəftərini imzalayan Vətən mühərbişini və əsgərlərini ezməkarlı və deyənətə qazanaraq, bu tarixi yaddaşlara azadlıq günü kimi həkk edib.

Sonra Əzərbaycanın azadlığı uğrunda canlarını foda etmiş türk əsgərlərinin adları və soyadları həkk olunmuş Şəhidlik kitabəsinin üstündə gül dəstələri düzüldü.

Merasim iştirakçıları həmçinin Azərbaycan Respublikasının müstəqilliyi və orazi bütövlüyü uğrunda şəhadət yüksək olunmuş Şəhidlik kitabəsinin üstündə gül dəstələri düzüldü.

Şəhidliyin xatirə dəftərini imzalayan Vətən mühərbişini və əsgərlərini ezməkarlı və deyənətə qazanaraq, bu tarixi yaddaşlara azadlıq günü kimi həkk edib.

Sonra Əzərbaycanın azadlığı uğrunda canlarını foda etmiş türk əsgərlərinin adları və soyadları həkk olunmuş Şəhidlik kitabəsinin üstündə gül dəstələri düzüldü.

Merasim iştirakçıları həmçinin Azərbaycan Respublikasının müstəqilliyi və orazi bütövlüyü uğrunda şəhadət yüksək olunmuş Şəhidlik kitabəsinin üstündə gül dəstələri düzüldü.

Şəhidliyin xatirə dəftərini imzalayan Vətən mühərbişini və əsgərlərini ezməkarlı və deyənətə qazanaraq, bu tarixi yaddaşlara azadlıq günü kimi həkk edib.

Sonra Əzərbaycanın azadlığı uğrunda canlarını foda etmiş türk əsgərlərinin adları və soyadları həkk olunmuş Şəhidlik kitabəsinin üstündə gül dəstələri düzüldü.

Merasim iştirakçıları həmçinin Azərbaycan Respublikasının müstəqilliyi və orazi bütövlüyü uğrunda şəhadət yüksək olunmuş Şəhidlik kitabəsinin üstündə gül dəstələri düzüldü.

Şəhidliyin xatirə dəftərini imzalayan Vətən mühərbişini və əsgərlərini ezməkarlı və deyənətə qazanaraq, bu tarixi yaddaşlara azadlıq günü kimi həkk edib.

Sonra Əzərbaycanın azadlığı uğrunda canlarını foda etmiş türk əsgərlərinin adları və soyadları həkk olunmuş Şəhidlik kitabəsinin üstündə gül dəstələri düzüldü.

Merasim iştirakçıları həmçinin Azərbaycan Respublikasının müstəqilliyi və orazi bütövlüyü uğrunda şəhadət yüksək olunmuş Şəhidlik kitabəsinin üstündə gül dəstələri düzüldü.

Şəhidliyin xatirə dəftərini imzalayan Vətən mühərbişini və əsgərlərini ezməkarlı və deyənətə qazanaraq, bu tarixi yaddaşlara azadlıq günü kimi həkk edib.

Sonra Əzərbaycanın azadlığı uğrunda canlarını foda etmiş türk əsgərlərinin adları və soyadları həkk olunmuş Şəhidlik kitabəsinin üstündə gül dəstələri düzüldü.

Merasim iştirakçıları həmçinin Azərbaycan Respublikasının müstəqilliyi və orazi bütövlüğü uğrunda şəhadət yüksək olunmuş Şəhidlik kitabəsinin üstündə gül dəstələri düzüldü.

Şəhidliyin xatirə dəftərini imzalayan Vətən mühərbişini və əsgərlərini ezməkarlı və deyənətə qazanaraq, bu tarixi yaddaşlara azadlıq günü kimi həkk edib.

Sonra Əzərbaycanın azadlığı uğrunda canlarını foda etmiş türk əsgərlərinin adları və soyadları həkk olunmuş Şəhidlik kitabəsinin üstündə gül dəstələri düzüldü.

Merasim iştirakçıları həmçinin Azərbaycan Respublikasının müstəqilliyi və orazi bütövlüğü uğrunda şəhadət yüksək olunmuş Şəhidlik kitabəsinin üstündə gül dəstələri düzüldü.

Şəhidliyin xatirə dəftərini imzalayan Vətən mühərbişini və əsgərlərini ezməkarlı və deyənətə qazanaraq, bu tarixi yaddaşlara azadlıq günü kimi həkk edib.

Sonra Əzərbaycanın azadlığı uğrunda canlarını foda etmiş türk əsgərlərinin adları və soyadları həkk olunmuş Şəhidlik kitabəsinin üstündə gül dəstələri düzüldü.

Merasim iştirakçıları həmçinin Azərbaycan Respublikasının müstəqilliyi və orazi bütövlüğü uğrunda şəhadət yüksək olunmuş Şəhidlik kitabəsinin üstündə gül dəstələri düzüldü.

Şəhidliyin xatirə dəftərini imzalayan Vətən mühərbişini və əsgərlərini ezməkarlı və deyənətə qazanaraq, bu tarixi yaddaşlara azadlıq günü kimi həkk edib.

Sonra Əzərbaycanın azadlığı uğrunda canlarını foda etmiş türk əsgərlərinin adları və soyadları həkk olunmuş Şəhidlik kitabəsinin üstündə gül dəstələri düzüldü.

Merasim iştirakçıları həmçinin Azərbaycan Respublikasının müstəqilliyi və orazi bütövlüğü uğrunda şəhadət yüksək olunmuş Şəhidlik kitabəsinin üstündə gül dəstələri düzüldü.

Şəhidliyin xatirə dəftərini imzalayan Vətən mühərbişini və əsgərlərini ezməkarlı və deyənətə qazanaraq, bu tarixi yaddaşlara azadlıq günü kimi həkk edib.

Sonra Əzərbaycanın azadlığı uğrunda canlarını foda etmiş türk əsgərlərinin adları və soyadları həkk olunmuş Şəhidlik kitabəsinin üstündə gül dəstələri düzüldü.

Merasim iştirakçıları həmçinin Azərbaycan Respublikasının müstəqilliyi və orazi bütövlüğü uğrunda şəhadət yüksək olunmuş Şəhidlik kitabəsinin üstündə gül dəstələri düzüldü.

Şəhidliyin xatirə dəftərini imzalayan Vətən mühərbişini və əsgərlərini ezməkarlı və deyənətə qazanaraq, bu tarixi yaddaşlara azadlıq günü kimi həkk edib.

Sonra Əzərbaycanın azadlığı uğrunda canlarını foda etmiş türk əsgərlərinin adları və soyadları həkk olunmuş Şəhidlik kitabəsinin üstündə gül dəstələri düzüldü.

Merasim iştirakçıları həmçinin Azərbaycan Respublikasının müstəqilliyi və orazi bütövlüğü uğrunda şəhadət yüksək olunmuş Şəhidlik kitabəsinin üstündə gül dəstələri düzüldü.

Şəhidliyin xatirə dəftərini imzalayan Vətən mühərbişini və əsgərlərini ezməkarlı və deyənətə qazanaraq, bu tarixi yaddaşlara azadlıq günü kimi həkk edib.

Sonra Əzərbaycanın azadlığı uğrunda canlarını foda etmiş türk əsgərlərinin adları və soyadları həkk olunmuş Şəhidlik kitabəsinin üstündə gül dəstələri düzüldü.

Merasim iştirakçıları həmçinin Azərbaycan Respublikasının müstəqilliyi və orazi bütövlüğü uğrunda şəhadət yüksək olunmuş Şəhidlik kitabəsinin üstündə gül dəstələri düzüldü.

Şəhidliyin xatirə dəftərini imzalayan Vətən mühərbişini və əsgərlərini ezməkarlı və deyənətə qazanaraq, bu tarixi yaddaşlara azadlıq günü kimi həkk edib.

Sonra Əzərbaycanın azadlığı uğrunda canlarını foda etmiş türk əsgərlərinin adları və soyadları həkk olunmuş Şəhidlik kitabəsinin üstündə gül dəstələri düzüldü.

Merasim iştirakçıları həmçinin Azərbaycan Respublikasının müstəqilliyi və orazi bütövlüğü uğrunda şəhadət yüksək olunmuş Şəhidlik kitabəsinin üstündə gül dəstələri düzüldü.

Şəhidliyin xatirə dəftərini imzalayan Vətən mühərbişini və əsgərlərini ezməkarlı və deyənətə qazanaraq, bu tarixi yaddaşlara azadlıq günü kimi həkk edib.



Azercell

abunəçilərinin nəzərinə!

"Azercell Telekom" MMC tərəfindən təqdim olunan xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, müştərilərə təklif olunan xidmət və tariflərin optimallaşdırılması, abunəçilərə daha rahat istifadə imkanının təmin edilməsi məqsədilə 1 oktyabr 2024-cü il tarixdən etibarən aşağıdakı dəyişikliklər tətbiq ediləcək:

1. Fakturasız (SimSim) və fakturalı xətt sisteminin abunəçilərinə "Premium 50GB", "Premium 75GB" və "Premium 100GB" tarif paketlerindən daha olverişli istifadə şərtləri təqdim edilməyə başlanır. Belə ki, "Premium" tarif paketləri çörçivəsində təqdim edilən şəbəkədaxili və şəbəkəxarici dəqiqliklərin əvəzinə ümumi ölkədaxili danışq dəqiqləri təqdim edilməklə daha rahat və olverişli istifadə imkanı yaradılır. Bu da abunəçilərə həm bütün istiqamətlərdə daha rahat danışmaq, həm də nömrənin balansını daha rahat nəzərdə saxlamaq imkanı verəcək.

Tarifin adı	Qiymət	Danışq	İnternet	WhatsApp və Facebook Messenger mətn yazışmaları	Rəming
Premium 50GB	59 AZN	3000 ölkədaxili dəqiqliq	50 GB	1 GB	1 GB
Premium 75GB	79 AZN	4000 ölkədaxili dəqiqliq	75 GB	1 GB	2 GB
Premium 100GB	99 AZN	5000 ölkədaxili dəqiqliq	100 GB	1 GB	3 GB

2. Fakturasız (SimSim) və fakturalı xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulmuş tariflər çörçivəsində hər hansı həcmli internet paketi olmadan internetdən istifadə üçün hesablaşma intervalı 512 KB olaraq tətbiq ediləcək. Eyni zamanda fakturasız (SimSim) və fakturalı xətt sisteminə aid "SuperSən", "GəncOL", "Sadə", "İstəSən", "Premium", "Turist" və "Yeni hər yero" tarif paketləri çörçivəsində təqdim edilən internet həcmi bitdiğindən sonra əlavə internet istifadə üçün hesablaşma intervalı 512 KB olaraq tətbiq ediləcək.

Qeyd: Abunəçilər göstərilən dəyişikliklər, tarif və internet paketlərinin şərtləri, sifariş, başqası ilə əvəzətmə və imtiyaz qaydası barədə, o cümlədən "Azercell Telekom" MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.

"PETROHONGKONG-PİRSAAT OİL LİMİTED" MMC-nin müflis elan olunması ilə əlaqədar Bakı Kommersiya Məhkəməsində e-2-(113)-811/2024 sayılı iş üzrə məhkəmə baxışı 04.09.2024-cü il tarixinə, saat 14:05-ə toyin edilmişdir. Debitor və kreditorlar Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilərlər.


Ünvan: AZ1040, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, O.Əfəndiyev küçəsi.

Əlaqə telefonu: (012) 525-20-74.

HHQ-nin bölmələri ilə hava desant və praktiki paraşüt tullanışları üzrə məşqlər keçirilir

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına uyğun olaraq, Hərbi Hava Qüvvələrinin (HHQ) bölmələri ilə hava desant və praktiki paraşüt tullanışları üzrə məşqlər keçirilir.

Müdafiə Nazırlığının Mətbuat xidmətindən AZERTAC-a bildirilib ki, məşqlər zamanı paraşüt-desant və axartış-xilasətə xidmətinin mütəxəssisləri, eləcə də uçuş heyəti tərəfindən praktiki paraşüt tullanışları üzrə müxtəlif tapşırıqlar icra olunur. Həmçinin toyin olunmuş nöqtəyə havaya



dan yüklərin atılması üzrə fəaliyyətlər dəyərindən təsdiq edilir. Əsas diqqətin hərbi qulluqçuların paraşüt tullanışları vərdişlərinin təkmilləşdirilməsinə, eləcə də onların

döyüş və xüsusi hazırlıq səviyyəsinin dəyərindən təsdiq edilir. Əsas diqqətin hərbi qulluqçuların paraşüt tullanışları vərdişlərinin təkmilləşdirilməsinə, eləcə də onların

döyüş və xüsusi hazırlıq səviyyəsinin dəyərindən təsdiq edilir. Əsas diqqətin hərbi qulluqçuların paraşüt tullanışları vərdişlərinin təkmilləşdirilməsinə, eləcə də onların

"Azadoğlu Group" əmək hüquqlarını pozduğu üçün məsuliyyətə cəlb edilib

Xocalı rayonu ərazisində fəaliyyət göstərən "Azadoğlu Group" Məhdud Mesuliyyətli Cəmiyyəti (MMC) tərəfindən işlənilən əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş müraciətləri əsasında rayon prokurorluğununda arasdırılma aparılıb.

Xocalı Rayon Prokurorluğu

mata görə, araşdırma zamanı həmçinin əmək hüquqi şəxs tərəfindən əmək qanunvericiliyindən nəzərdə tutulmuş qayda da əmək hüquqi qüvvəye müvəqqəti tətbiq olunmuşdur. Məhkəmənin qərarı ilə əmək hüquqi şəxs 20 min manat və Dövlət Əmək Mütəffəviliyi Xidmətinin əmək hüquqi şəxs 4 min manat məbləğindən tətbiq olunmuşdur.

Faktla bağlı Xocalı Rayon Prokurorluğununda MMC və

MMC-nin vozifəli şəxsi barəsində İnzibati Xətalar Məcolləsinin 192.1-cı (əmək müqaviləsi) (kontrakt) əmək hüquqi qüvvəye müvəqqəti tətbiq olunmuşdur. Məhkəmənin qərarı ilə əmək hüquqi şəxs 20 min manat və Dövlət Əmək Mütəffəviliyi Xidmətinin əmək hüquqi şəxs 4 min manat məbləğindən tətbiq olunmuşdur.

Əmək hüquqi şəxsi barəsində İnzibati Xətalar Məcolləsinin 192.1-cı (əmək müqaviləsi) (kontrakt) əmək hüquqi qüvvəye müvəqqəti tətbiq olunmuşdur. Məhkəmənin qərarı ilə əmək hüquqi şəxs 20 min manat və Dövlət Əmək Mütəffəviliyi Xidmətinin əmək hüquqi şəxs 4 min manat məbləğindən tətbiq olunmuşdur.

Əmək hüquqi şəxsi barəsində İnzibati Xətalar Məcolləsinin 192.1-cı (əmək müqaviləsi) (kontrakt) əmək hüquqi qüvvəye müvəqqəti tətbiq olunmuşdur. Məhkəmənin qərarı ilə əmək hüquqi şəxs 20 min manat və Dövlət Əmək Mütəffəviliyi Xidmətinin əmək hüquqi şəxs 4 min manat məbləğindən tətbiq olunmuşdur.

OXUCULARIN VƏ MƏTBUATYAYIMI TƏŞKİLATLARININ NƏZƏRİNƏ!

"AZƏRBAYCAN" qəzeti
2024-cü il üçün abunə yazılışı davam edir!

Abuna respublikanın bütün poçt şöbələri tərəfindən aparılır.
Eyni zamanda aşağıda göstərilən mətbuatı yaradıqları müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC (012) 598-49-55, (051) 225-02-13

"Azərbətbəyatı" ASC (012) 441-19-91, (050) 322-33-17

"Qaya" firması (012) 566-77-80, (050) 214-40-53

"Region Press" MMC (055) 316-79-01, (050) 316-79-01

"Soma-M" MMC (012) 594-09-59

"Ziya" LTD (012) 497-76-96, (050) 306-77-22

"Pressinform" MMC (012) 598-49-52, (070) 340-01-00

"City press" MMC (055) 819-09-26

1 illik -187,20 (yüz sekson yeddi manat ikiyirmi qəpik) manat

6 aylıq - 93,60 (doxsan üç manat altmış qəpik) manat

3 aylıq - 46,80 (qırxa altı manat sekson qəpik) manat

1 aylık - 15,60 (on beş manat altmış qəpik) manat



Hörmətli oxular!

Abuna ilə bağlı hər hansı bir problemlə üzəlşəniz,
redaksiyaya (Tel.: (012) 539-59-33) zəng vura bilərsiniz.

"Qarabağ"ın rəqibləri məlum oldu

Dünən UEFA Avropa Liqasında Liqa mərhələsinin püşkü atılıb. Monakoda keçirilən püşkatmanın nəticəsinə əsasən, "Qarabağ"ın rəqibləri məlum olub.

"Qarabağ"ın rəqibləri

1-ci səbətdən: "Tottenham" (İngiltərə) soförde, "Ayaks" (Niderland) evdə.

2-ci səbətdən: "Olympiakos" (Yunanistan) soförde, "Lion" (Fransa) evdə.

3-cü səbətdən: "Malmö" (İsvəç) evdə, "Bodo Glimt" (Norveç) soförde.

4-cü səbətdən: "FCSB" (Rumınıya) evdə, "Elfsbörq" (İsvəç) soförde.

Oyunların təqvimi avqustun 31-də açılacaq.

Qeyd edək ki, 2024-2025-ci il mövstümdündən başlayaraq yarışda ilk dəfə Liqa formatı tətbiq olunacaq və 36 komanda iş-



tirak edəcək. Yeni format üçün tarixdə ilk dəfə hibrid püşkatma üslubundan istifadə edilib. Müvafiq olaraq, püşkədə klublar əl ilə çöküləb, daha sonra kompüter nəzarəti ələ alaraq komandaların 8 rəqibini seçib. Püşkatmanın uzun zaman aparmamasına görə belə təsldən istifadəyə qərar verilib.

36 komandanın hər birinə rəqibi əsasən, hər komanda 8 forqlı rəqiblə 8 matç keçirəcək. Oyunlardan 4-ü evdə, 4-ü soförde olacaq.

Yekunda 36 komanda arasında on çox xal toplayan illi 8 yeri tutan komanda 1/8 finala yüksələcək. 9-24-cü yeri tutanlar isə 1/8 finalda oynamaq üçün iki matçdan ibarət pley-off qarşılaşmaları keçirəcək. 25-36-ci yeri tutanlar isə avrokuboklarda mübarizə başa vuracaqlar.

Fernando Santus ağurlu nəticəyə inanır

"Vətən, bayraq üçün əzmkarlıq göstərəcək komanda yaratmaq arzusundayıq"

Futbol üzrə milli komandamızın baş məşqçisi Fernando Santus dünən mətbuat konfransı keçirib.

Əvvəlcə media öündə millinin heyətinin açıqlanan portuqaliyalı mütəxəssisidən sonra jurnalistlərin suallarını cavablandırıb. O qeyd edib ki, əzmkar və mübariz komanda qurub, rəqiblərin qarşısına çıxacaq, Azərbaycanın uğurları namına çalışacaq.

70 yaşlı mütəxəssis yığmanın aparıcı üzvü Mahir Emrelinin heyətdə yer almamasına aydınlaştı.

Portuqaliyalı mütəxəssis tətbiq etdi. Amma bu o demək deyil ki, digərləri növbəti oyundarda meydana çıxıbilməyəcəklər. Mahrılı yanaşı, bir neçə futbolunu da eyni səbəbdən milli komandaya çağırırdı. Heç kim digərindən daha üstün deyil. Bir bura golmışki, golcək üçün komanda夸raç. Həmین komandanın ölkəni yaxşı təmsil etməsini isteyirik. Cəll etdiyim futbolcular monimlə ilə dəfə işləyəcəklər. Biz onları, onlar da bizi tanıyaçaqlar. İsvəçəyə oyuna qədər cəmi bir neçə məşqizim olacaq. Fiziki baxımdan hənsə dayışıklılıq etmeye imkənimiz yoxdur. Futbolçular klublarının da necə hazırlanıb keçiblərə, elə də olacaq. İndi hənsə köklü dayışıklılıqları etməyə gərək yoxdur. Gələcək üçün yüksək seviyyədə mübarizə apara biləcək rəqabətdəvalı komanda qurmaq isteyirik. Çox kompakt, istəkli, voton, bayraq üçün əzmkarlıq göstərəcək komanda yaratmaq arzusundayıq. Milliyyət çağırılacaq hər bir futbolçunun menim üçün önemlidir. Amma onlar ulduz deyil-



lər. Ulduz ancaq göyədə olur. Düşünürom ki, hazırda heyətde yer alan bütün oyuncular İsvəç və Slovakiya ilə matçlarda özlərini yaxşı şöksədə göstərə biləcəklər. Onlar verdiyim şansasa lətiyaf futbolçulardır".

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 5-də Tofiq Bəhramov adına Elbəyli Stadionunda İsvəç, bu əyin 8-də isə Koşitsədə Slovakiya ilə üz-üzə gələcək.

Elçin CƏFƏROV,
"Azərbaycan"

Şəhur MTK-ya məxsus Yeni Yasamal yaşayış massivi Kənar Dairəvi yol ünvanında inşa olunan yaşayış binasının 15/54, 15/52 sayılı mənzillərin qəbzləri və mənzillərə aid müqavilələr (kredit) itdiyi